

Aromatik karbohidrogenlərlə çirkənmiş suların bioloji təmizlənməsi prosesinin tədqiqi

D.B. Şirinova, t.e.n.,

A.S. Bayramova, t.ü.f.d.,

Ü.E. Allahverdiyeva

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Açar sözər: makrofiltr, qamış, tullantı suları, bioloji təmizləmə, aromatik karbohidrogenlər, çirkənmiş sular, eyxorniya, aerasiya prosesi.

DOI.10.37474/0365-8554/2022-03-54-58

e-mail: allahverdiyevaulviyye97@gmail.com

Исследование процесса биологической очистки вод, загрязненных ароматическими углеводородами

Д.Б. Ширинова, к.т.н., А.С. Байрамова, д.ф.т.н., У.Э. Аллахвердиева

Азербайджанский государственный университет нефти и промышленности

Ключевые слова: макрофильтры, тростник, сточные воды, биологическая очистка, ароматические углеводороды, загрязненные воды, эйхорния, процесс аэрации.

Известно, что при очистке загрязненных в ходе производственного процесса вод используется множество различных методов (биологический, химический, физико-химический, флотация, коагуляция и др.). Из физико-химических методов очистки сточных вод широко используются коагуляция и флотация. При очистке сточных вод с использованием в качестве коагулянта гидрооксидов металлов можно очистить их и от полициклических ароматических углеводородов. В результате исследований было выявлено, что эти методы не рациональны. При выборе метода учитывается не только его рациональность, но и дешевизна. Наиболее экологически и экономически выгодным, с нашей точки зрения, является биологический метод очистки, осуществляемый при помощи бактерий.

Результаты проведенных исследований показали, что тростник обыкновенный и эйхорния, в зависимости от времени очистки, дают наибольшую эффективность. Эффективность очистки камышом обыкновенным в течение 5 дней составляет 95,6 %, а эйхорнией – 97 %.

Study of biological cleaning of water contaminated with aromatic hydrocarbons

D.B. Shirinova, Cand. in Tech. Sc., A.S. Bayramova, PhD in Tech. Sc., U.E. Allahverdiyeva

Azerbaijan State University of Oil and Industry

Keywords: microfilters, cane, waste water, biological cleaning, aromatic hydrocarbons, water contamination, water hyacinth, aeration process.

It is known that while cleaning water contaminated in production process, various methods (biological, chemical, physical-chemical, flotation, coagulation etc.) are applied. Coagulation and flotation from physical-chemical methods are widely used. Using hydroxides of metals as coagulant in water cleaning enables cleaning from polycyclic aromatic hydrocarbons as well. As a result of studies it was defined that these methods are not rational. In selection process of the method not only its rationality but also low cost is considered. In our opinion, biological cleaning method carried out with bacteria is more cost effective from environmental and economic point of view.

The results of researches conducted justified that depending on cleaning time simple cane and water hyacinth show higher efficiency. The efficiency of cleaning with simple cane in five days comprises 95.6 % while with water hyacinth it is 97 %.

Müasir dövrdə su hövzələrinin çirkəb sularla çirkənməsi kifayət qədər kəskin ekoloji problemlərə çevrilib. Yeni yüksək texnologiyalı təmizləyici qurğuların isə əksər hallarda həm iqtisadi, həm də texnoloji baxımdan olçatmaz olması çirkəb suların tam təmizlənməsində çətinliklər yaradır [1].

Hazırda müxtəlif sənaye sahələrində, yüksək dərəcədə çirkəndirici maddələrlə zəngin olan çirkəb sular əmələ gəlməşdir. Bunlara, neft emalı zavodunu, neft-kimya və metallurgiya sənayesini, eləcə də digər sənaye müəssisələrini misal göstərə bilərik. Bu müəssisələrdə aparılan çoxlu sayda texnoloji proseslər zamanı ətraf mühit üçün təhlükəli olan çirkəb sular əmələ gəlir. Texnoloji proseslərdə bu sularlardan müxtəlif məqsədlər üçün istifadə olunur.

Müəyyən maddələrlə çirkənmiş suları təmizləmək üçün bioloji, kimyəvi, fiziki-kimyəvi, flotasiya, koaqulyasiya və s. kimi müxtəlif təmizləmə üsullarından istifadə edilir. Fiziki-kimyəvi təmizləmə üsullarından koaqulyasiya və flotasiya üsulları sənaye çirkəb sularının təmizlənməsində geniş tətbiq olunur. Koaqulyant kimi metal hidroksidlərindən istifadə edib çirkəb suları təmizləyərkən politsiklik aromatik karbohidrogenləri də təmizləmək mümkündür. Lakin müəyyən olunmuşdur ki, suyun bu üsullarla təmizlənməsi yüksək səmərə vermir. İstənilən təmizləmə üsulunu seçərkən səmərə ilə yanaşı, üsulun ucuz başa gəlməsi əsas götürülür. Bu baxımdan bioloji təmizləmə üsulu həm ekoloji, həm də iqtisadi cəhətdən ən səmərəli hesab oluna bilər. Bioloji təmizləmə bioloji oksidələşməyə əsaslanan, sənaye axıntılarını təmizləmək üçün geniş tətbiq olunan üsuldur və suyu çoxlu üzvi qarşıqlardan təmizləyir. Bu üsulda suyun üzvi qarşıqlardan təmizlənməsi prosesi mahiyyət etibarilə təbii prosesdir. Bioloji oksidələşmə mikroorganizmlər tərəfindən həyata keçirilir. Biokimyəvi təmizləmə tullantı sularının həm su anbarına axıdılmasından əvvəl, həm də dövriyyədə olan su təchizatı sistemlərində təkrar istifadə edilməzdən əvvəl təmizlənməsində istifadə olunan əsas üsullardan biridir. Mikroorganizmlər təbii proseslərə analoqu olmayan, süni sintez edilənlər istisna olmaqla, bütün üzvi maddələri oksidləşdirə bilir. Müəyyən bir maddənin mikroorganizmlər tərəfindən oksidələşməsinin intensivliyi və ardıcılılığı bir çox amillərdən asılıdır. Lakin maddənin kimyəvi quruluşu bu proseslərə həlledici təsir göstərir. Karbonun ən az əlçatan mənbələri oksigen atomları olmayan maddələr – karbohidrogenlardır. Bununla belə, tullantı sularında asanlıqla parçalana bilən digər qida mənbələri olmadıqda, karbohidrogenlər də aktiv

lil mikroorganizmləri tərəfindən parçalanır.

Çirkəb suların təmizlənməsinin ənənəvi üsullarının əksər hallarda səmərəsizliyi, baha başa gəlmələri və enerji intensivliyinin yüksək olması müşahidə olunur. Bu vəziyyətdə yalnız bir çıxış yolu var – çirkəb suların birbaşa mənşeyində təmizlənməsi. Aparılan araşdırmlardan da məlumatdır ki, çirkəb suların təbii şəraitdə, bitkilərlə təmizlənməsi daha səmərəlidir. Təbii şəraitdə çirkəb suların bioloji təmizlənməsi üçün bioloji gölməçələr, suvarma sahələri və ya filtrasıya sahələrində yanaşı bir çox bitkilərdən istifadə olunur. Çirkəndiricilər məhv etmək üçün kanalizasiya sularından fosfat, fenol, azot, səthi aktiv maddə, xlorid, sulfat və neft məhsulları toplaya bilən makrofilillərdən istifadə olunması daha məqsədəyindədir. Bu bitkilər olduqca iddiasıdır.

Bitkilərin və yosunların köməyiylə çirkəndiricilər zərərsizləşdirilə bilər, həmçinin degradasiya, ekstraksiya (toplantma, yığılma), izolyasiya və ya hərəkətsizləşdirmə nəticəsində müxtəlif üsullarla çıxarıla bilər [2]. Suyun özünütmizləməsinin təbii proseslərinin ən mühüm iştirakçılarından biri su bitkiləri, o cümlədən makrofitlərdir. Onlar tullantı sularının fitoremediasiyası vəzifəsini yerinə tutur.

Həyat tərzindən asılı olaraq, makrofitlər sistematik mövqeyindən asılı olmayaraq bir neçə ekoloji qrupa bölünür. Birinci qrupa, həcmindin 70 %-i hava boşluqları və böyük hüceyrələrarası boşluq olan su altında qalmış hidrofitlər (gölməçələr) daxildir ki, bu da onların suda yüksəlmiş vəziyyətdə olmasına imkan verir, kök sistemi isə ləvbər funksiyasını yerinə yetirir. İkinci qrupa, nümayəndələrə suyun səthindən yuxarıya yaşıllı çičəklə turmurcuqlar atan və böyümək mövsumünүn çox hissəsində iki mühitdə – su və havada mövcud olan yaridalma makrofitləri (su sünbülli, qamışlar və s.), üçüncü ekoloji qrupa səthdə sərbəst üzən və kökləri ilə torpağa yığılan bitkilər (ördək otu) daxildir [3].

Daha yüksək su bitki örtüyünün təsirinin effektivliyi sahə vahidinə turmurcuqların əkilməsi sıxlığı, bitkilərdə su köklərinin olması və bitkilərin ümumi səthinin növü ilə müəyyən edilir.

Fotosintez zamanı sahilyanı su bitkiləri anbarın oksigen rejimini tənzimləyir və bitkilərin səthində yaşayan bakteriya və yosunlar (perifiton) suyun təmizlənməsində iştirak edir ki, bu da onun şəffaflığını artırır və tərkibini azaldır [4].

Çirkəb suların tərkibində olan neft, neft məhsullarının və digər qarşıqların bioloji təmizlənməsində təbii aerasiya prosesi ilə yanaşı su höv-

zələrindəki su bitkilərindən istifadə etmək həm ekoloji, həm də iqtisadi baxımdan səmərəli olar. Su hövzələrindəki su bitkilərindən (göl qamışı, enliyarpaqlı pişik quyruğu, adı qamış, kiçik və üçbucaqlı ördək otu, eyxorniya, su qılısı, su sümübülli və s.) istifadə etməklə çirklənmiş suların tələb olunan keyfiyyət göstəricilərinə qədər təmizləmək mümkündür. Su hövzələrindəki su bitkiləri aşağıdakı əsas funksiyaları yerinə yetirir: filtrləmə (asılı maddələrin çökdürmə qabiliyyətinə malikdir); absorbisiya (biogen elementlərin və bəzi üzvi maddələrin udulması); saxlama-toplama (parçalanması çoxin olan bəzi metalları və üzvi maddələri toplamaq qabiliyyəti); oksidləşdirici (otosintez prosesində su oksigenlə zənginləşir); detoksifikasiya (bitkilər zəhərli maddələr toplaya və onları toksik olmayanlara çevirə bilir).

Amerikada qamış və qamış plantasiyalarında mədən sularının təmizlənməsi sistemlərindən geniş istifadə olunur. Niderland, Yaponiya və Çində təmizləmə tətbiqələrindən, Norveç, Avstraliya və digər ölkələrdə çirklənmiş səth sularının təmizlənməsi üçün qamış bitkisindən istifadə edilmişdir [5]. Qamışın yüksəkqatlıqliq çirkləndiricilərin təsirinə qarşı müqaviməti olması İngiltərədə do-nuzuluq komplekslərinin çirkab sularının təmizlənməsində kifayət qədər uğurlu nəticə vermişdi. Təmizləmə prosesindən sonra nəticələr müsbət olmuşdur. Ammonium azotunun qatılığı (mg/l) 30–50-dən 4–5-ə, OBT₅-in 150-dən 20–30-a, OKT 300-dən 25–30-a qədər azalmış, həll edilmiş oksigenin qatılığı 0.5-dən 2–5 artmışdır ($\text{mg}\cdot\text{O}_2/\text{l}$).


1985-ci ildən 4700 nəfər əhalisi olan Benton şəhərində (ABŞ) məişət tullantı suları qamışlıqlar və digər su bitkiləri olan gölməçələrdə təmizlənir. Belə bir təmizləmə sisteminin dəyarının suyun azot birləşmələrindən, fosfordan və üzvi maddələrdən təmizlənməyə çəkilən xərclərin ənənəvi üssüllarla təmizlənməyə çəkilən xərclərdən 10 dəfə az olduğu təxmin edilir. İrlandiyannın Ulyamston şəhərində məşət sularının (72 %) və yerüstü suların (28 %) üç dayaz gölməçədə, onlardan ikisinə qamış və pişikquyuğu əkilir, üçüncüsündə isə üzən su bitkiləri (zanbaq və s.) olan biogölməçənin birgə təmizlənməsi sistemi uğurla istifadə olunur. Su bitkiləri sudan biogen elementləri (azot, fosfor, kalium, kalsium, magnezium, manqan, kükürd), ağır metallar (kadmium, mis, qurğuşun, sink), fenol və sulfatları çıxarmaqla (təmizləmək) yanaşı, suyun neft məhsulları, sintetik səthi aktiv maddələrlə çirklənməsinin də qarşısını alır. Qamış tullantı sularından ksilol, pirokatehinol, piridin, rezorsin, həmçinin neft və neft məhsulla-

ri kimi digər üzvi birləşmələri də yaxşı təmizləyir [6].

ABS-da su sümübüldündən istifadə edərək məişət çirkab sularının təmizlənməsi prosesinin sənaye və eksperimental tədqiqatlarının nəticələrinə görə, OBT₅-ə görə təmizlənmə dərəcəsi 97–98 %-ə çatır. Çində su sümübüldündən örtük fabrikinin tullantı sularını gümüşdən təmizləmək üçün istifadə olunur. Müəyyən edilmişdir ki, suyun gümüşdən, asılı bərk maddələrdən, fosfor və azot birləşmələrindən təmizlənməsinin səmərəliyi müvafiq olaraq 100, 91, 53.9 və 92.9 %, OBT və OKT isə 98.6 və 91 % azalmışdır. Təklif olunan üsul sorbsiya təmizlənməsinin istifadəsində imtina etməyə imkan verir.

Təcrübə hissə

Qeyd olunmuşdur ki, sututardakı bitkilərin növ tərkibi nə qədər geniş olarsa, çirkab sularının təmizlənməsi bir o qədər səmərəli olar. Yüksək su bitkilərinin dominant növləri bunlardır: göl qamış, enliyarpaqlı pişikquyuğu, adı qamış, kiçik və üçbucaqlı ördək otu, eyxorniya. Tədqiqatlardan məlumdur ki, su hövzələrində müxtəlif yarımbatmış və ya “suda-quruda yaşayan” bitkilərin, xüsusi qamış və su sümübülinin birgə mövcudluğu daha səmərəlidir. Aparılan tədqiqatlar nəticəsində çirkab suların tərkibindəki neft, neft məhsulları-aromatik karbohidrogenlərin su bitkiləri ilə təmizlənməsinə baxılmışdır (şəkil). Təcrübə üçün həm yaş, həm də quru adı göl qamışı və eyxorniya bitkilərindən istifadə olunmuşdur. Bunun üçün laboratoriya şəraitində çirklənmiş su ilkin olaraq mexanik çökdürülmüş, sonra eyxorniya bitkisi vasitəsilə təmizləmə prosesi sıradan keçirilmişdir. Təcrübələr həm yaş, həm də quru kütłə ilə aparılmışdır. Təcrübələr zamanı bitki kütłəsinin çəkisi, təmizlənəcək suyun höcmi, təmizləmə effektivliyi, təmizləmə müddəti arasındaki asılılıqlar müəyyənləşdirilmişdir.



Çirkab suların təmizlənməsində dominant su bitkiləri:
a – adı qamış; b – pişikquyuğu; c – üçbucaqlı ördək otu;
d – eyxorniya

Cədvəl 1-də göl qamışı və cədvəl 2-də eyxorniya bitkisi ilə təmizləmə prosesinin nəticələri ve-

Çirkab suların höcmi	Çirkab suların tərkibindəki aromatik karbohidrogenlər	Prosesin getmə müddəti, gün	Çirkab suların tərkibindəki karbohidrogenlərin miqdari, ml	Biomassanın (göl qamışı) kütləsi, q (quru və yaş)	Təmizləmə effektivliyi, % (quru və yaş)
20	Benzol	1	3	10 10	55 49.1
20	Fenol	1	3	10 10	60 53
20	Benzol+fenol	1	3+3	10 10	63 52.9
20	Benzol	3	3	20 20	66.9 61
20	Fenol	3	3	20 20	75 63.8
20	Benzol+fenol	3	3+3	20 20	83.7 73
20	Benzol	5	3	30 30	86 81.5
20	Fenol	5	3	30 30	92.4 83.7
20	Benzol+fenol	5	3+3	30 30	95.9 87.6

Cədvəl 2

Çirkab suların höcmi	Çirkab suların tərkibindəki aromatik karbohidrogenlər	Prosesin getmə müddəti, gün	Çirkab suların tərkibindəki karbohidrogenlərin miqdari, ml	Biomassanın (eyxorniya) kütləsi, q (quru və yaş)	Təmizləmə effektivliyi, % (quru və yaş)
20	Benzol	1	3	10 10	59 53
20	Fenol	1	3	10 10	65 60.2
20	Benzol+fenol	1	3+3	10 10	69.8 66
20	Benzol	3	3	20 20	73 69.8
20	Fenol	3	3	20 20	79 72.7
20	Benzol+fenol	3	3+3	20 20	85 76
20	Benzol	5	3	30 30	90.6 85
20	Fenol	5	3	30 30	95 89.1
20	Benzol+fenol	5	3+3	30 30	97 94.4

rilmışdır.

Həzirlanmış çirkab sular götürülmüş kütlələrle mütəmadi olaraq qarışdırılmış (aerasiya prosesini təmin etmək üçün), prosesin bitmə müddətində suyun tərkibində qalan karbohidrogenin miqdari xromatoqrafik analizlə müəyyənləşdirilmişdir. Cədvəllərdə təqdim olunmuş məlumatlardan görünür ki, yaş kütłə ilə təmizləmə zamanı prosesin getmə müddətini artırmaqla daha effektiv təmizləməyə nail olmaq mümkündür. Təcrübə əsasında müəyyən olmuşdur ki, quru eyxorniya bitkisi ilə təmizləmə müddətini artırıqda yüksək təmizləmə effektivliyi (97 %) əldə etmək olur.

Nəticə

Aromatik karbohidrogenlərlə çirklənmiş suların təmizlənməsində bir çox üssüllardan istifadə olunur ki, bunlardan bioloji oksidləşməyə əsaslanan, bakteriyalar vasitəsilə həyata keçirilən bioloji təmizləmə prosesini xüsusi qeyd etmək olar. Təmizləmə prosesində göl qamışı və eyxorniyadan istifadə edilir. Bunlar vasitəsilə təmizləmə müddətindən asılı olaraq müəyyən təmizləmə effektivliyi əldə edilir. Göl qamışının quru kütłəsi ilə 5 gün ərzində təmizləmə effektivliyi 95.9 %, eyxorniya ilə 5 gün ərzində eyni mühitdə təmizləmə effektivliyi 97 % olmuşdur.

Әдәbiyyat siyahısı

1. Борзенков А.А. Применение биологических прудов для доочистки сточных вод в Курской области / А.А. Борзенков, М.В. Кумани, Д.И. Лукъянчиков // Ученые записки. Электронный научный журнал Курского государственного университета, 2010, №1 (13).
2. Чачина С.Б. Использование высших водных растений: эйхорнии, ряски малой и валлиснерии спиралевидной для доочистки сточных вод ОАО “Газпромнефть - ОНПЗ” // Вестник ОГТУ, 2011, № 1 (104), с. 36-41.
3. Зайнутдинова Э.М. Очистка сточных вод от ионов тяжелых металлов с использованием водных растений / Э.М. Зайнутдинова, Г.Г. Ягафарова // Башкирский химический журнал, 2013, т. 20, № 3.
4. Прикладная экобиотехнология: учебное пособие: в 2 т, т. 2 / А.Е. Кузнецov [и др.], 3-е изд. – М.: БИНОМ. Лаборатория знаний, 2015.
5. Чачина С.Б. Использование высших водных растений для доочистки канализационных сточных вод ОАО Омскводоканал / С.Б. Чачина, А.Н. Гостева // Омский научный вестник, раздел “Экология”, 2012, № 2 (114), с. 203-207.
6. Томас Вайссер, Каракин М.А. От очистки сточной воды аэробным способом до получения из нее энергии // Пищевая промышленность, 2006, № 4.

References

1. Borzenkov A.A. Primenenie biologicheskikh prudov dlya doochistki stochnykh vod v Kurskoy oblasti / A.A. Borzenkov, M.V. Kumani, D.I. Luk'yanchikov // Uchyonye zapiski. Elektronniy nauchniy zhurnal Kurskogo gosudarstvennogo universiteta, 2010, No 1 (13).
2. Chachina S.B. Ispol'zovanie vysshikh vodnykh rasteniy: eykhornii, ryaski maloy i vallisnerii spiralevidnoy dlya doochistki stochnykh vod OAO “Gazpromneft – ONPZ” // Vestnik OGTU, 2011, No 1 (104), s. 36-41.
3. Zaynutdinova E.M. Ochistka stochnykh vod ot ionov tyazhyolykh metallov s ispol'zovaniem vodnykh rasteniy / E.M. Zaynutdinova, G.G. Yagafarova // Bashkirskiy khimicheskiy zhurnal, 2013, t. 20, No 3.
4. Prikladnaya ekobiotekhnologiya: uchebnoe posobie: v 2 t., t. 2 / A.E. Kuznetsov [i dr.], 3-e izd. – M.: BINOM. Laboratoriya znaniy, 2015.
5. Chachina S.B. Ispol'zovanie vysshikh vodnykh rasteniy dlya doochistki kanalizatsionnykh stochnykh vod OAO Omskvodokanal / S.B. Chachina, A.N. Gosteva // Omskiy nauchniy vestnik, razdel “Ekologiya”, 2012, No 2 (114), s. 203-207.
6. Tomas Vaisser, Karyakin M.A. Ot ochistki stochnoy vody aerobnym sposobom do polucheniya iz neyo energii // Pishchevaya promyshlennost', 2006, No 4.